

Türküstan

14

18 - 24 oktyabr 2022-ci il



Pərviz Cəbrayıl

**“Daha işıq da
it hürən
tərəfdən gəlir...”**

Ölüm ürküdən uyuq...
Bədənimizin ağrıları
xəstəxana xələtləri kimi
heç vaxt öz ölçümüzdə olmaz,
böyük gələr əynimizə.
Yetim uşaqlar
ölmüş atalarının iri pencəyini geyinər,
savaş zamanlarında
yerə qonub
həyatları dənləməsin deyə
bombaları ürkütmək istəyən
uyuğa bənzərlər...

Bizə də
mal-mülk qalmadı atalardan,
iri, nimdaş ağrılar qaldı miras.

Gey ki geyəsən,

ye ki yeyəsən,

bitməz...

Amma ölüm də qona bilməz yatağımiza...

Adı başdaşı yazılısı kimi,
zaman keçdikcə,
ağzı qara açıldıqca sabahların
telefon dəftərçəmizdə
adı başdaşı yazılısı kimi görünər
dostların...

...və çoxalar adı həkimlərin,
cərrahların.

Çexov, Nazlıcan və mən!

Bir an gəlir...

Nə intihar vurar ağlına,

nə azadlıq istərsən

qurtuluş üçün.

Nə it hürən tərəfə getmək istərsən,

nə işıq gələn.

Bir an gəlir...

Ağa evində

azyaşlı dayəsi olarsan

gecələr yuxubilməz,

çıqırqan körpə Ömrün,

kipriklərin dayanmaz

yerin cazibə qüvvəsinə.

Sadəcə, başını torpağa atıb

gözünün acısını,

canının ağrısını

tökəmək,

bir çimir yuxu almaq istərsən.

Ancaq

bir tərəfdən it hürər üstünə,

bir yandan

işıq düşər gözünə.

Ta ki sabaha,

sübh üzünəcən.

...və Nazlıcan demiş,

nə müsibət ki,

daha işıq da it hürən tərəfdən gəlir.